



**Emin Piri**

## **Tanrılar məbədi qadın**

### **(səngərdən məktub)**

Öpüşümlə dərərəm barmaqlarını bir-bir,  
çobanyastığı ləçəkləri kimi sayaram  
sevir, sevir  
və...  
Sevir.

Unutmaq  
yeri yaddan çıxan basdırıldığı  
mina kimidir.  
bir gün üzər ayaqlarını həyatdan  
gözləmədiyin anda.

Küsər,  
Baxışları-  
şimal buzlu okeanın sahilə vurduğu  
sərt, dondurucu ləpələr kimi.

Yeddi yox,  
bütün notların sayı cəmi birdi.  
təbəssümündən qopmadı hər bəstə.

Gözlərin  
Dənizlərin şahı,

görse  
Poseydon utanardı məqamından.

Ürəyim yerindən çıxıb  
düşər ovuclarına.  
Sən Tanrı Kukulkan  
mənə yağış duası.  
Qəlbim əllərində döyüñər  
rahib taxçasındaki ürek kimi.

İndi anlayırsan ki,  
yollar qovuşmaq yox, ayırmaqcındı.  
Bütün yolları dağıtmak lazımk,  
körpüləri uçurtmaq...

Xatırladınmı,  
ata anası savaşarkən  
oyuncağının gözlerini tutan  
qızçıqaz  
bu gün "xilaskar" kimi  
"Can qurtarırdı"  
abort masasında.

Burda anlayırsan ki,  
Sevmək-solunda qəlbin döyüntüsü yox,  
hər sabah oyandığında  
sağında  
bir ürəyin yatdığını görməkdir.

Qurmaq istərsən  
o uşaq kimi dünyani.  
Divardan endirib ata rəsmini  
silib qoltuq ağaclarını  
onun şəklindən,  
ayaq çekirdi atasına  
Məmələrin acığına.

Bilirsənmi, necə dəhşətlidir  
ilk kərədən qinanmaq.  
Başının üstünü kəsdiren qızın:  
"Niyə ayağa qalxmır, bu mədəniyyətsiz"  
baxışı.

Deyə bilməzsən  
ayaqlarının iki il önce  
mina üstündə centlmenlik etdiyini...  
Protez ayağın utanar özündən  
qayıda sənə:  
"Xahiş edirəm, daha mənsiz get"

Məktəbdə kökə bölüşdürünen uşaqları  
burda məmələr bölüşdürü  
öz aralarında, sevgili.

Bəlkə də dönerəm,  
hər duamı tellərinə deyərəm  
bütün arzularımı ovcuna piçildayaram  
dodaqlarında alaram dəstəməzi,  
Tanrılar məbədi qadın.

## **Çətin keçib uşaqlığım**

Çətin keçib uşaqlığım,  
ayaqqabım yırtıldı  
Böyükəndə ayağım.  
ayağınız böyüməsin deyə  
dua etmisinizmi heç?!  
Uşaqlıq illərim asan keçməyib...  
Bir az çətin olub uşaq illərim.

Sərhəddin  
tikanlı məftilləri kimi görünərdi  
kasib uşaqlarının gözündə  
məktəb bufetinin qapısı.

O sərhədi keçə bilmək  
alın yazımıza qarşı  
ən böyük üşyan idi.  
bəlkə də həyatımızın  
ən böyük inqilabı.

Anamın erkən ağaran saçlarında  
görünürdü  
ala bilmədiyi oyuncاقlar.  
Taleyin oyuncağına çevrilmişdik.  
Bəs hardaydı  
Körpələri sevən Tanrı?!

Hindu olmasaq da,  
Atamızın cibinə görə  
bölmüşdülər bizi  
sinif otaqlarında  
Kastalara.  
Dəniz suları okean sularına  
qarışmadığı kimi  
Bizi qarışdırmadılar...  
Heç də sevgidən udmur  
Okean balıqları  
Dəniz balıqlarını.  
Oynayanda belə varlı uşaqları  
Bizi özlerine yaraşdırırmazdılар.  
Paltarının yamağını gizlətməkdə  
varlıların gözündən  
Kasib uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam  
yerimə özü ağladı.  
Nağıl söylərdi,  
göydən üç alma düşməzdidi nağıllarında,  
deməzdi bunu anam-  
birdən ürəyimiz alma istəyər...